



**Dilqəm
ƏHMƏD**

Cənubi-Qərbi Qafqaz Hökuməti Parlamentinin sədri, Qars və Oltu Milli İsləm Şuralarının üzvü Əsəd Hacıyev Türkiyədə soyad qanunundan sonra Əsəd Oqtay (Esat Oktay) kimi tanınır. Azərbaycan türkərinin yaşadığı bölgələrdə mücadilə aparması, İrəvanda təhsil almazı onun Azərbaycan ictimai-siyasi fikir tarixinin da görkəmlı simaları sırasına daxil edib.


Əsəd bəyin hayatı haqqında Azərbaycanda professor Misir Mərdanovla professor Ədalət Tahirzadənin yazıqları "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" kitabının üçün-

1917-ci il rus inqilabından sonra Əsəd bəy Qarsa qayıdır, burada həkimlik fəaliyyətinə davam edib.

Həkimlikdən siyasetə

Birinci Dünya müharibəsindən sonra rusların 93 hərbinde (1877-1878) işgal etdiyi üç Osmanlı sancağının (Qars, Ərdəhan, Batum) tələyi sual altına düşdü. Ermənilərin bölgəyə sahib olmaq istəkləri, qalib dövlətlərin bu prosesi destəkləmələri Qars müsəlman-

han qurultayları baş tutdu. Xalid paşanın sədrliyində baş tutan ikinci Ərdəhan Qurultayında paytaxtı Qars olan Cənubi-Qərbi Qafqaz Hökuməti Müvəqqəteyi-Milliyyəsinin yaradılması qərarı alındı. 18 yanvarda 131 nümayəndənin qatıldığı Qars Qurultayında Cənubi-Qərbi Qafqaz Hökuməti Müvəqqəteyi-Milliyyəsi elan edildi. Müvəqqəti hökumətin rehbəri İbrahim bəy Cahangirzadə seçildi. Hökumət 18 maddədən ibarət konstitusiya, yaşıl və qırmızı yerlik üzərində ay-ulduzu bayraqı qəbul etdi.



Əsəd Oqtay kimdir?

İrəvanda oxudu, Qarsda parlament sədri oldu, İstiqlal medalına layiq görüldü



Dr. Esat Oktay

Cənubi Garbi Kafkas Hükümeti Parlamento Reisi

cü cildində məlumat verilib. Təessüf ki, bu məqalə xaric Azərbaycanda onun hayatı geniş öyrənilməyib, Türkiyədə də kifayət qədər məlumat verilməyib.

Əsəd Hacıyev 1885-ci ildə Türkiyənin Ərdəhan vilayətinin Çıldır rayonunun Zinzal kəndində doğulub. Atası Hacı Məhəmməd-həsən oğlu Abdulla, anası Hacı Aslan qızı Reyhan olub. İbtidai təhsilini Çıldırda və Tiflisdə, orta təhsilini Şimali Qafqazda Stavropol şəhərində alıb. Ardınca İrəvan liseyini birinciliklə bitirib, qızıl medala layiq görürlüb. Bu uğuruna görə Əsəd bəy 1912-ci ildə Moskva Universitetinin Tibb fakultəsinə daxil olub. 1917-ci ildə bu fakultəni bitirən Əsəd bəy alman cəbhəsinə təyin edilib. Amma o, buna etiraz edərək Qafqaz cəbhəsinə göndərilməsini istəyib. Balkan müharibəsi dövründə Əsəd bəy Qafqazda, Azərbaycanda yerli türkləri Anadoluya köməyə səsleyib, yığıdı pulları Osmanlı Hilali-Əhmer Cəmiyyətinə (Qızıl Aypara) göndərib.

12 üzvdən ibarət Nazirlər Şurası və xalq səsverməsi ile 131 millet vəkilindən ibarət Məclisi-Məbusan (Parlament) quruldu. Parlamentin sədri Əsəd bəy Hacıyev seçildi. 25 mart 1919-cu ildə bu Məclis Cənubi-Qərbi Qafqaz Hökuməti-Cümhuriyyəsi adını aldı. Hökumət Qarsdan başqa, Artvin, Ərdəhan, Batum, Gümrük, Sarıqamış, Naxçıvan, Ordubad və İğdırı da öz sərhədləri içərisində sayırdı. Əsəd bəy 13 aprel 1919-cu ildək - ingilislər parlamenti dağıdانا qədər sədrlilikdə qaldı.

Bu hökumətin leğvindən sonra Əsəd bəy Oltuda qurulan Oltu Şura Hökumətində yer aldı. Əsəd bəy Bakıda Hacı Zeynalabdin Tağıyevin qurduğu Cəmiyyəti-Xeyriyyənin Oltu nümayəndəsi idi. Eyni zamanda Oltu bələdiyyə təbəbi kimi vəzifələrdə çalışmışdır. Bu baxımdan Oltu Şurasında yer alan Əsəd bəy bölgənin ermənilərdən təmizlənməsində mühüm rol oynadı.

Türkiyə Cumhuriyyətinin xidmətində

Əsəd Hacıyev Mustafa Kamal paşanın rəhbərliyində uğurla baş çatan Qurtuluş savaşından sonra Qarsın bələdiyyə sədri olub. Daha sonra dövlət xəstəxanasında baş həkim kimi çalışıb. 1942-ci ildə Qarsın millət vəkili seçilib, üç döñəm bu vəzifədə

evində vəfat edib. Ömrünün sonlarında iflic olub.

Əsəd bəy Qars, Ərdəhan bölgəsində sevilən bir şəxsiyyət olub. "Vakit" qəzetinin 30 noyabr 1943-cü il tarixli sayında onun haqqında verilmiş kiçik xəbərdə yazılıb: "Qars, Ərdəhan və ətrafini dolaşanlar kəndli, şəhərli, zəngin, kasib - hər kəsin dilində hörmetlə anılan bir ad eşidəcəklər. Bu ad doktor Əsəd Oqtaydır. O, illərlə Qars vilayətində yaşamış, minlərlə xəstəyə şəfa vermİŞ, dərdlərinə çarə olmuşdur. Doktor Əsəd Qarsda hər gün səhər kürçəyə çıxar, axşama qədər çanta-sı əlində səmt-səmt dolaşar, hərada xəstə varsa, pül almayaq, hətta dərmanların da pulunu özü ödəyərək bir çox kasibi müalicə edər. O, Türkiyə Böyük Millət Məclisi çox dəyərli bir üzvə sahib olmuşdur".

Əsəd bəy Qars üçün davamlı çalışıb. 1943-cü ildə Qars Xalq Evinde "Tif və ondan qorunma çarələri" mövzusunda mühazirə oxuyub. Tif və digər xəstəliklərə müalicədə Oqtay CHP yığıncaqlarında həkim kimi mütəmadi tövsiyelerini verib.

1950-ci il seçkilərindən sonra Demokrat Partiya tərefdarları metbuatda onun haqqında bəzi fikirlər işlədiblər. Oqtay bununla bağlı "Ulus" qəzetiñə cavab məktubu göndərərək iddiaları yalanlıyib. Bu cavabında həyatı və

və nizamsız bir halda və düşmənlerin hücumu və zülmü altında id. Belə bir zamanda yetişkin bir şəxs olaraq Ağbabada Şura adında bir təşkilat qurdum. İddiada adı keçən Mazmanovla vuruşdum və xalqı ondan qorudum. Mazmanov məmələkətim Çıldır girməyə müvəffəq olduğu vaxt mən Azərbaycana qədəm.

Əsəd bəy Azərbaycan Cumhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa ağa Vəkilovla Moskvada birgə təhsil alıb. Azərbaycanlı mühacirlərlə six əlaqəsi olub, tərib olunan tədbirlərdə iştirak edib.

1950-ci il yanvarın 15-də baş tutan Azərbaycan Kültür Dərnəyinin ikinci qurultayında Əsəd Oqtay Mustafa Vəkiloğlu, Mirzəbala Məhəmmədzadə və Məhəmmədsadıq Aranla birgə fəxri üzv seçilib.

1959-cu ildə Azərbaycan Cumhuriyyətinin elan edilməsinin 41-ci ildönümü münasibətlə Türk Ocağında baş tutan yiğincə Əsəd bəy də qatılıb. Səbiq Qars millət vəkili Abbas Çetinin rəyasətində baş tutan bu toplantıda Mustafa Vəkiloğlu ilə yanaşı o da çıxış edib. Əsəd bəy çıxışında çar Rusiyası dövründə tələbə ikən türklik uğrunda apardığı mübarizədən bəhs edib. Daha sonra bu çıxışını "Mücahit" dərgisinin 23-24-cü qoşasında (dekabr 1959) dərc etdirib.

Dr. Əsəd Oqtay
Qarsın sabiq millət vəkili

Azərbaycan Cumhuriyyətinin istiqətlərinin 41-ci ildönümü münasibətlə milliyətçi azərbaycanlıların Türk Ocağında tərtib etdikləri tövənə mən də dəvətli idim. Azərbaycan milli mübarizəsinin əsas siyasi simalarını, mühərrir-lərini, mübarizəni mədəniyyət cəbhəsində aparan dərnək mənsublarını... bu tarixi gündə böyük qələbəlik və birlik halında görəmək məni çox məmənun etdi, təsirləndirdi.

(ardı gələn sayımızda)

"Keçmişim və bu günüm bütün Qars əhalisində, hətta bütün millətə məlumdur. Si-nəmdəki İstiqlal medalına və bu günə qədər təbib və siyasetçi kimi əziz millətimə göstərdiyim xidmətə görə fəxr edirəm və uşaqlarımı da şərəflə bir keçmiş bəxş etdiyimə əmin və qaneyəm... Birinci Dünya müharibəsindən sonra hər yerdə olduğu kimi mənim məmələkətimdə də cəmiyyət təşkilatsız və nizamsız bir halda və düşmənlərin hücumu və zülmü altında id. Belə bir zamanda yetişkin bir şəxs olaraq Ağbabada Şura adında bir təşkilat qurdum. İddiada adı keçən Mazmanovla vuruşdum və xalqı ondan qorudum. Mazmanov məmələkətim Çıldır girməyə müvəffəq olduğu vaxt mən Azərbaycana qədəm..."

lərinin hərəkətə kecməsini şərtləndirdi. Buna görə də 5 noyabr 1918-ci ildə Qars Milli İsləm Şurası elan edildi. Əsəd bəy də Şurada yer aldı. Noyabrın 14-də Şura ilk qurultayını keçirdi, yerli hökumət quraraq işğalçılarla mücadilə aparmağı qərara aldı. 30 noyabrda baş tutan ikinci qurultaya 60 xalq temsilcisi qatıldı. Qars mərkəz elan edildi, 12 nəfərlik Nümayəndələr Heyeti yaradıldı. 3-5 yanvar 1919-da birinci, 7-9 yanvarda ikinci Ərdə-

xalqa xidmət edib. Həkim olduğu üçün Səhiyyə və sosial müaviniat komissiyalarında yer alıb, sağlam qidalanma, bölgələrdə tibbi xidmətlər barədə müxtəlif səpkili çıxışlar edib. Məclisləki təkliflərindən biri Qars-Xorasan dəmir-yolu xəttinin çəkilməsi ilə bağlı olub.

1954-cü ildə siyasetdən çıxılıb, vəfat edənədək Ankarada yaşıyib.

Əsəd bəy 25 iyun 1972-ci ildə Ankarada Bahçelievlerdəki

şəxsiyyəti ilə bağlı da maraqlı məlumatlar verib:

"Keçmişim və bu günüm bütün Qars əhalisində, hətta bütün millətə məlumdur. Si-nəmdəki İstiqlal medalına və bu günə qədər təbib və siyasetçi kimi əziz millətimə göstərdiyim xidmətə görə fəxr edirəm və uşaqlarımı da şərəflə bir keçmiş bəxş etdiyimə əmin və qaneyəm... Birinci Dünya müharibəsindən sonra hər yerdə olduğu kimi mənim məmələkətimdə də cəmiyyət təşkilatsız və nizamsız bir halda və düşmənlərin hücumu və zülmü altında id. Belə bir zamanda yetişkin bir şəxs olaraq Ağbabada Şura adında bir təşkilat qurdum. İddiada adı keçən Mazmanovla vuruşdum və xalqı ondan qorudum. Mazmanov məmələkətim Çıldır girməyə müvəffəq olduğu vaxt mən Azərbaycana qədəm..."